

DƏRSLİK VƏ NƏŞRİYYAT SAHƏSİ ÜZRƏ 2011-Cİ İLDƏ GÖRÜLMÜŞ İŞLƏRƏ DAİR HESABAT

2011/2012-ci dərslər ilinə ümumtəhsil məktəblərinin II, IV və VII-XI sinifləri üçün nəşri nəzərdə tutulan dərslərlik və dərslərlik komplektləri “*Ümumi təhsil sistemində dərslərlik siyasəti*”, “*Azərbaycan Respublikasında ümumi təhsilin konsepsiyası (Milli Kurikulumu)*” və “*Dərslərliklərin nəşri, çapı və paylanması qaydaları*”na müvafiq olaraq respublikanın şagird kontingenti (proqnoz əsasında), eləcə də Gürcüstanın və Dağıstanın təlim Azərbaycan dilində olan məktəblərinin, xarici ölkələrdəki “Bazar günü” məktəblərinin tələbatı nəzərə alınmaqla müzakirə edilmiş, onların siyahısı və tirajı müəyyənləşdirilmişdir.

Nazirliyin 21 yanvar 2011-ci il tarixli, 119 nömrəli əmri ilə II, IV, və VII-XI siniflər üçün 102 adda 3463170 nüsxə dərslərlik və müəllim üçün metodik vəsaitin (*Azərbaycan bölməsi üçün 57 adda 3170680 nüsxə, rus bölməsi üçün 45 adda, 292490 nüsxə*) siyahısı, tirajı, həcmi və çap formatları təsdiq edilmiş, nəşr və çap məsələlərinin həllinə başlanılmışdır.

Beləliklə,

- **II və VII-XI siniflər üçün** az tirajla nəşri nəzərdə tutulan 24 adda dərslərlik - 4-nün 30% (“İnformatika” VIII s., “İnformatika” IX s., “Cəbr” IX s., “Cəbr və analizin başlanğıcı” X s.), 8-nin 45% (“Azərbaycan dili” II s., “Riyaziyyat” II s., “Azərbaycan dili” VII s., “Ədəbiyyat” VII s., “Azərbaycan tarixi” VII s., “Cəbr” VII s., “Həndəsə” VII s., “Coğrafiya” VII s.), 12-sinin isə proqramın yeniləşməsi, rus dilinə tərcümə və müraciət əsasında 105% (“Fizika” (Azərbaycan və rus bölmələri üçün) VII s., “Rəsmxət” (Azərbaycan və rus bölmələri üçün) IX s., “Russkiy yazık” II s., “Azərbaycan dili” II s., “Matematika” II s., “Çerçəniyə” VIII s., “Azərbaycan dili” IX s., “Literatura” X s., “Geoqrafiya” XI s., “İnformatika” XI s.) həcmində;
- **IV siniflər üçün** kurikulum əsasında cəmi 40 adda olmaqla 19 adda dərslərlik və 21 adda müəllim üçün metodik vəsaitin müvafiq olaraq, ümumi şagird və müəllimlərin sayının 105%-i həcmində;
- **VII-XI siniflər üçün** təlim dilləri üzrə 38 adda dərslərlik mövcud şagird sayının 105% həcmində çap olunması nəzərdə tutulmuşdur.

Bununla əlaqədar VII-XI siniflər üçün təlim dilləri üzrə 38 adda dərslərlik hazırlanması və çap olunmasının tender yolu ilə həyata keçirilməsinə dair “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövrü mətbuatda açıq tender elanı verilmişdir (“Azərbaycan müəllimi” qəzetinin 25.06.2010-cu il tarixli və “Xalq qəzeti”nin 26.06.2010-cu il tarixli nömrələrində, 27 lot üzrə). Tenderdə iştirak etmək məqsədilə 8 nəşriyyat-poliqrafiya müəssisəsi müraciət etmiş, onlardan 32 təklif daxil olmuş və müvafiq qaydada sənədləşdirilmişdir. Hər bir lot üzrə dərslərliklərin maketləri (məzmun və keyfiyyətə görə) və qiymət (maliyyə) təklifi zərfləri 28 fevral 2011-ci il tarixdə qəbul edilmiş, qeydiyyatla alınmışdır.

Həmçinin IV siniflər üçün kurikulum əsasında təlim dilləri üzrə 19 adda dərslərlik, 19 adda iş dəftərinin və 21 adda müəllim üçün metodik vəsaitin hazırlanması və çapı məqsədilə “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, dövrü mətbuatda açıq tender haqqında bildiriş və elan verilmişdir (“Azərbaycan müəllimi” qəzetinin 13.03.2009-cu il tarixli nömrəsində bildiriş, “Azərbaycan müəllimi” qəzetinin 09.07.2010-cu il tarixli və “Xalq qəzeti”nin 15.07.2010-cu il tarixli nömrələrində elan, 14 lot üzrə). Tenderdə iştirak etmək məqsədilə 9 nəşriyyat-poliqrafiya müəssisəsi müraciət etmiş, onlardan 8-indən 20 təklif daxil olmuş və müvafiq qaydada sənədləşdirilmişdir. Hər bir lot üzrə dərslərlik komplektlərinin maketlərinin (məzmun və keyfiyyətə görə) və qiymət (maliyyə) təkliflərinin zərfləri 05 aprel 2011-ci il tarixdə qəbul edilərək qeydiyyatla alınmışdır.

Hazırlanacaq dərslərlik və müəllim üçün metodik vəsaitlərin qiymətləndirilməsi məqsədilə yaradılacaq ekspert qruplarının xarici ölkələrin təcrübəsindən faydalanması üçün 13-19 fevral 2011-ci il tarixində Türkiyə Respublikasına tədris səfəri təşkil edilmişdir. Təhsil Nazirliyinin 28.01.2011-ci il tarixli, 11/51 nömrəli əmrilə ezam edilən heyətin tərkibinə Nazirliyin üç nəfər əməkdaşı və ümumtəhsil məktəblərinin qabaqcıl on iki nəfər müəllimi daxil olmuşdur. Səfər

proqramı Türkiyə Respublikasının Milli Təhsil Nazirliyinin Təlim-Tərbiyə Kurulunda rəsmi qarşılama ilə başlanmışdır. Növbəti günlərdə heyət üzvləri ixtisaslarına müvafiq olan komissiyalarda iş prosesinə cəlb edilmiş, qiymətləndirmənin bütün mərhələlərində iştirak etmişlər. 18 fevral 2011-ci il tarixdə təlim işi yekunlaşdırılmış, heyət üzvlərinə sertifikatlar təqdim edilmişdir.

Həmçinin Türkiyə Milli Təhsil Nazirliyi Təlim-Tərbiyə Kurulunun qiymətləndirmə təcrübəsi olan beş əməkdaşının 04-11 aprel 2011-ci il tarixində Azərbaycan Respublikasına səfəri təşkil edilmişdir. Səfər müddətində türkiyəli mütəxəssislər Təhsil Nazirliyində, Təhsil Problemləri İnstitutunda, Zərifə Əliyeva adına məktəbdə, 132-134 nömrəli Təhsil Kompleksində və bir neçə nəşriyyat-poliqrafiya müəssisəsində olmuş, ekspert və dərslük müəlliflərlə məhsuldar görüşlər keçirmişdir.

Beləliklə, Tender komissiyasına təqdim edilmiş dərslük komplektləri və dərslüklərin maketlərinin qiymətləndirilməsi və məzmunca təkmilləşdirilməsi məqsədilə Təhsil Nazirliyinin müvafiq əmrlərinə (18.03.2011-ci il tarixli, 455 nömrəli; 08.04.2011-ci il tarixli, 550 nömrəli; 03.05.2011-ci il tarixli, 717 nömrəli əmrlər) əsasən 130 nəfərdən artıq praktik müəllimdən ibarət işçi qrupları yaradılmış və qiymətləndirilmə işinə cəlb edilmişdir.

Müraciətimizə əsasən (№ 48-22-875/16, 08.02.2011-ci il) Satınalmalar üzrə Dövlət Agentliyi 2011/2012-ci tədris ilinə **təlim dilləri üzrə 24 adda II və VII-XI sinif dərslüklərinin nəşr və çapı işlərinin xüsusi nəşretmə hüququna məxsus olan** “Çaşıoğlu”, “Aspoliqraf”, “Bakı”, “Kövsər”, “XXI” YNE, “Altun-Kitab”, “Şərq-Qərb” və “Radius” nəşriyyat-poliqrafiya müəssisələri ilə birbaşa müqavilə əsasında həyata keçirilməsini mümkün hesab etmişdir (№ İÇ/345, 15.04.2011-ci il). Bu işin davamı olaraq həmin dərslüklərin nəşri və çapının birbaşa müqavilələr əsasında təşkili üçün Nazirliyin 29 aprel 2011-ci il tarixli 654 nömrəli əmri ilə satınalma komissiyası yaradılmış, mövcud qanunvericiliyə uyğun olaraq nəşriyyatlardan alınan qiymət təklifləri əsasında “Çaşıoğlu”, “Aspoliqraf”, “Bakı”, “Kövsər”, “XXI” YNE, “Altun-Kitab”, “Şərq-Qərb” və “Radius” nəşriyyat-poliqrafiya müəssisələri ilə birbaşa satınalma müqavilələri bağlanmışdır. Bağlanmış müqavilələrə uyğun olaraq dərslüklər Nazirliyin işçi qrupları, alim, metodist və fənn müəllimləri (ekspertlər) tərəfindən baxıldıqdan sonra çapa təsdiq olunmuşdur. Nəşriyyatlarla bağlanmış müqavilələrin şərtlərinə və götürülmüş öhdəliklərə uyğun olaraq dərslüklərin çapına və onların Maddi-Texniki Təchizat İdarəsinə tam tirajla təhvil verilməsinə ciddi nəzarət olunmuşdur.

Həmçinin qiymətləndirmənin nəticələrinə və Tender komissiyasının qərarlarına uyğun olaraq, Satınalmalar üzrə Dövlət Agentliyinin razılığı əsasında (№ İÇ/768, 14.07.2011-ci il) tenderə təqdim edilmiş və qiymət təklifləri qəbul olunmuş nəşriyyat-poliqrafiya müəssisələri ilə **VII-XI siniflər üçün təlim dilləri üzrə 35 adda dərslüyün, IV siniflər üçün 34 adda dərslük və müəllim üçün metodik vəsaitin nəşri üzrə mövcud qanunvericiliyə uyğun olaraq** - “Çaşıoğlu”, “Xəzər-Etiket”, “Təhsil”, “Aspoliqraf”, “Bakı”, “XXI” Yeni Nəşrlər Evi, “Kövsər”, “Şərq-Qərb”, “Altun Kitab”, “Bizim Kitab” nəşriyyat-poliqrafiya müəssisələri ilə satınalma müqavilələri bağlanmış, dərslük və müəllim üçün metodik vəsaitlər çap edilərək Nazirliyin Maddi-Texniki Təchizat İdarəsinə təhvil verilmişdir.

Dövlət ümumtəhsil müəssisələrinin mövcud şagird kontingenti, Gürcüstan və Dağıstanın təlim Azərbaycan dilində olan məktəbləri, eləcə də xarici ölkələrdəki “Bazar günü” məktəbləri nəzərə alınmaqla həmin dərslük və müəllim üçün metodik vəsaitlərin bölgüsü işlənərək təsdiq edilmiş, bu bölgü əsasında onlar mövcud qanunvericiliyə uyğun yerlərə çatdırılmışdır.

Bundan əlavə, ümumtəhsil məktəb dərslüklərinin təminatı ilə bağlı aparılan araşdırmalar zamanı **VII siniflər üçün “Orta əsrlər tarixi”** dərslüyünə də ciddi ehtiyacın olduğu müəyyən edilmiş və həmin dərslük 30% həcmində nəşr edilmişdir. Eləcə də 2010-2011-ci tədris ilinə nəşri baş tutmayan **III siniflər üçün “Fransız dili”, “Alman dili”, “Ərəb dili”** və 2011-2012-ci tədris ilinə nəşri baş tutmayan **IV siniflər üçün “Russkiy yazık”, “Fransız dili” dərslük komplektləri, VIII siniflər üçün “Alman dili” dərslüyü** Satınalmalar üzrə Dövlət Agentliyinin 29 sentyabr 2011-ci il tarixli İÇ/1185 nömrəli razılıq məktubuna uyğun olaraq, “Kövsər” və “Şərq-Qərb” nəşriyyatları ilə bağlanmış birbaşa satınalma müqavilələri əsasında çap

olunmuşdur. Onların da mövcud şagird kontingentinə uyğun bölgüsü işlənmiş, təsdiq olunmuş və onlar bölgüyə əsasən yerlərə çatdırılmışdır.

Həmçinin 2011/2012-ci dərslərinə sağlamlıq imkanları məhdud olan uşaqlar üçün (zəifgörən, zəifəşidən və gözdən əlil) 2980 nüsxə tirajla 35 adda dərslərik (iri şriftlər və brayl əlifbası ilə) çap edilərək yerlərə çatdırılmışdır.

Beləliklə, 2011/2012-ci dərslərinə ümumtəhsil məktəbləri üçün 140 adda 3566100 nüsxə tirajla dərslərik və müəllim üçün metodik vəsait çap edilmişdir.

2011-ci il ərzində MDB və digər xarici ölkələrdəki "Bazar günü" məktəblərinə, eləcə də Xarici İşlər Nazirliyi vasitəsilə Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirliklərinə "Əlifba", "Oxu", "Azərbaycan dili", "Ədəbiyyat", "Azərbaycan tarixi", "Azərbaycan coğrafiyası" və s. dərsləriklər, coğrafi xəritələr və digər tədris vəsaitləri göndərilmişdir.

2012/2013-cü dərslərinə ümumtəhsil məktəbləri üçün dərslərik və müəllim üçün metodik vəsaitlərin hazırlanması və nəşrinə dair görülmüş işlər. 2011-ci il ərzində ümumi təhsilin kurikulumu əsasında 2012/2013-cü tədris ilinə I və V siniflər üçün dərslərik komplektlərinin hazırlanması və çapı ilə əlaqədar müvafiq işlər görülmüş, bildiriş və elan dərc edilmişdir ("Xalq qəzeti"nin 27 iyul, "Azərbaycan müəllimi" qəzetinin 05 avqust 2011-ci il tarixli nömrələrində bildiriş və "Xalq qəzeti" və "Azərbaycan müəllimi" qəzetinin 16 sentyabr 2011-ci il tarixli nömrələrində elan). Tender elanına əsasən I siniflər üçün 13 lot üzrə 12 adda dərslərik, 20 adda müəllim üçün metodik vəsait, V siniflər üçün isə 17 lot üzrə 23 adda dərslərik, 25 adda müəllim üçün metodik vəsaitin hazırlanması və çapı nəzərdə tutulmuşdur.

Ümumtəhsil məktəbləri üçün I və V sinif dərslərik komplektlərinin hazırlanması və çapına dair satınalmanın təşkili və keçirilməsi üçün Təhsil Nazirliyinin 28.09.2011-ci il tarixli, 1581 nömrəli əmri ilə tender komissiyası yaradılmışdır.

Həmçinin Tender elanına əsasən 21-31 oktyabr 2011-ci il tarixlərində 13 nəşriyyat-poliqrafiya müəssisəsi Nazirliyə müraciətlə müvafiq sənədləri təqdim etmiş, sənədlər mövcud qaydalara uyğun olaraq qeydiyyatdan alınmışdır.

"Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tenderin keçirilməsi üçün "Əsas şərtlər toplusu" hazırlanmış, rəy və təkliflər verilməsi məqsədilə Satınalmalar üzrə Dövlət Agentliyinə göndərilmişdir. Bununla bərabər, Tenderin Əsas şərtlər toplusunun müzakirəsi zamanı Tender komissiyasının İqtisadi İnkişaf Nazirliyindən olan üzvünün təklifi əsasında bu tenderin spesifik xüsusiyyətlərini nəzərə alaraq ikimərhələli davam etdirilməsi Satınalmalar üzrə Dövlət Agentliyi tərəfindən mümkün hesab edilmişdir (01.12.2011-ci il tarixli, İÇ/1185 nömrəli məktubla).

Tədris ədəbiyyatının təsdiqi (qrif verilməsi). 2011-ci il ərzində ümumtəhsil məktəblərinin III sinifləri üçün 3, IV sinifləri üçün 13 dərslərik komplektinə və VII-XI siniflər üçün 18 dərslərikə qrif verilmişdir (cəmi 34).

2011-ci il ərzində ali və orta ixtisas təhsili müəssisələrindən daxil olmuş 1700 adda proqram, dərslərik, dərslərik vəsaiti və metodik vəsaitin əlyazması Nazirliyin Elmi-Metodik Şurasının müvafiq bölmələrinə müzakirəyə göndərilmişdir. Həmin müzakirələrdən sonra çapa məsləhət görülmən və ya tövsiyə edilən 1669 adda əlyazması mövcud qaydalara uyğun olaraq sənədləşdirilmiş və rəhbərliyə təqdim olunaraq təsdiq edilmişdir. Beləliklə, hesabat dövrü ərzində 990 adda proqrama, 145 adda dərslərikə, 314 adda dərslərik vəsaitinə, 220 adda metodik vəsaitə Təhsil Nazirliyinin əmri ilə nəşr hüququ (qrifi) verilmişdir.

Məktəb kitabxanalarının maddi-texniki bazasının təkmilləşdirilməsi və təlim-oxu materialları ilə təminatı. Ümumtəhsil məktəb kitabxanalarının iş fəaliyyətinin yaxşılaşdırılması, kitabxana fondlarının zənginləşdirilməsi, nümunəvi məktəb kitabxanalarının yaradılması sahəsində də müvafiq işlər görülmüş, cari ilin noyabr-dekabr aylarında respublikanın ümumtəhsil məktəblərinin kitabxana-dərslərik fonduna dair hesabatların toplanmasına başlanılmış və yekun hesabatları araşdırılmışdır.

Həmçinin Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin 1.2-ci alt-komponenti ("Yeni tədris materiallarının hazırlanması və məktəb kitabxanalarının müasirləşdirilməsi", 2009-2014-

cü illər) çərçivəsində 2011-ci ildə aşağıda adları qeyd edilmiş beş ümumtəhsil məktəbinin əsaslı təmirinə başlanılmışdır:

- Bakı şəhər 164 nömrəli məktəbi,
- Sumqayıt şəhər Təbiət fənləri təmayüllü gimnaziyası,
- Quba şəhər 2 nömrəli Təbiət fənləri təmayüllü məktəb-liseyi,
- Ağdaş şəhər 1 nömrəli orta məktəbi,
- Şirvan şəhər 16 nömrəli orta məktəbi.

Eləcə də 500 ümumtəhsil məktəbinə göndərilmiş Kataloqda əksini tapmış e-tehsil.com (hazırda www.oxuyuruq.biz) adlı ödənişli saytdan istifadəyə aid birillik kartlar satın alınmış və internetə qoşulan 196 ümumtəhsil məktəbinə göndərilmişdir (“Azərbaycan dili”, “İnformatika”, “Riyaziyyat”, “Həyat bilgisi” fənləri üzrə cəmi 784 ədəd kart). Kataloq əsasında məktəblərin kollektivi tərəfindən sifariş edilən 1098 adda 549000 nüsxə təlim və oxu materiallarının da çapının satın alınması həyata keçirilmişdir. Yaxın müddətdə 500 məktəb kitabxanasının həmin materiallarla təchiz edilməsi nəzərdə tutulur.

Digər işlər. İl ərzində şöbəyə 467 məktub və 52 ərizə daxil olmuşdur. Onlar məzmunundan və mahiyyətindən asılı olaraq araşdırılmış, lazımi tədbirlər görülmüş və müvafiq olaraq cavablandırılmışdır. Həmçinin ümumtəhsil məktəblərinin dərsləklərlə təminatı məsələləri ilə bağlı Nazirliyin “Qaynar xətt”indən şöbəyə daxil olan şikayətlər, rayon (şəhər) təhsil şöbələrinin müraciətləri diqqətlə araşdırılmış və müvafiq tədbirlər həyata keçirilmişdir.

Ümumtəhsil məktəbləri üçün çap edilmiş və şagirdlərin istifadəsinə verilmiş dərslək komplektlərinin tətbiqinin monitorinqi, qiymətləndirilməsi və müəllimlərə əməli kömək göstərilməsi məqsədilə il ərzində Bakı, Sumqayıt, Abşeron, Gəncə, Masallı, Şabran və Xaçmazda Nazirliyin müvafiq qurumlarının əməkdaşları, təhsil işçiləri, məktəb direktorları, metodistlər, müəllimlər, dərslək müəllifləri və nəşriyyat-poliqrafiya müəssisələrinin əməkdaşlarının iştirakı ilə müzakirələr keçirilmişdir.

Ümumtəhsil məktəblərinin dərsləklərlə təminatı və dərslək siyasətinin həyata keçirilməsi ilə bağlı dövrü mətbuata müntəzəm olaraq məlumatlar verilmiş, televiziya kanalları tərəfindən çəkilişlər aparılmış, çıxışlar edilmişdir.

Hazırda şöbədə “Ümumi təhsil sistemində dərslək siyasəti” sənədinin təkmilləşdirilməsi üzərində iş yekunlaşdırılır.

Şöbənin əməkdaşları il ərzində ümumtəhsil məktəblərinin IX və XI siniflərində mərkəzləşdirilmiş qaydada keçirilən sınaq və buraxılış imtahanlarında imtahan mərkəzinin rəhbəri və “Ən yaxşı müəllim” müsabiqəsində müxtəlif fənn müəllimlərinin açıq dərslərinin təşkili və keçirilməsində iştirak etmişlər.

Həmçinin hesabat ili ərzində xidməti işlə bağlı şöbənin müdiri Faiq Şahbazlı və şöbənin aparıcı məsləhətçisi Vüsal Həsənova Türkiyə Respublikasında (13-19.02.2011), baş məsləhətçi Hüseyn Quliyev isə Gürcüstanda (18-20.12.2011) səfərdə olmuşlar.

Hazırki işlər və qarşıda duran vəzifələr. Hazırda ümumtəhsil məktəblərinin I və V sinifləri üçün nəşri nəzərdə tutulan dərslək və müəllim üçün metodik vəsaitlərin tirajının, həcmnin, çap formatının və nəşr faizinin dəqiqləşdirilməsi üzərində müvafiq işlər görülür.

Dərslək və nəşriyyat şöbəsinin qarşısında duran əsas vəzifələr isə aşağıdakılardır:

- Ümumtəhsil məktəblərinin I və V sinifləri üçün kurikulum əsasında dərslək komplektlərinin hazırlanması və çapı ilə bağlı tender prosedurunun mövcud qanunvericiliyə uyğun keçirilməsini təmin etmək.
- Tender komissiyasına təqdim olunacaq və tender proseduru baş tutacaq təklifləri–dərslək komplektlərini qiymətləndirmək üçün Dərsləkləri Qiymətləndirmə Şurasına mövcud qaydada təqdim etmək və onun işini əlaqələndirmək.
- Keçid balını toplamış, maliyyə təklifi qəbul edilmiş və Tender komissiyasının qərarına əsasən qalib hesab olunmuş dərslək komplektlərinə qrif verilməsi və həmin dərslək komplektlərinin (dərslək və müəllim üçün metodik vəsait) çapı üzrə nəşriyyat-poliqrafiya müəssisələri ilə müvafiq satınalma müqavilələrinin bağlanmasını təmin etmək.

- 2012-2013-cü tədris ilinə nəşri nəzərdə tutulan II-III, VI-XI sinif dərsləklərinin məzmununun, poliqrafik icra keyfiyyətinin yaxşılaşdırılması məqsədilə orta məktəb müəlimlərinə ibarət yaradılmış işçi qruplarının müəllif, elmi redaktor və nəşriyyatlarla birgə işini təşkil etmək.
- Dərsləklərin rus dilinə tərcüməsinin keyfiyyətinə nəzarəti artırmaq.
- Ümumtəhsil məktəbləri üçün dərslək və müəllim üçün metodik vəsaitlərin mövcud qanunvericiliyə uyğun olaraq çapının təşkili və onların ümumtəhsil müəssisələrinə bölgü əsasında yeni dərslək ilinin əvvəlində çətdirilməsi ilə bağlı müvafiq tədbirləri görmək.
- Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ilə əməkdaşlığı gücləndirmək.
- "Ümumi təhsil sistemində dərslək siyasəti" sənədinin təkmilləşdirilməsinin yekunlaşdırılması və təsdiqi istiqamətində tədbirlər görmək.
- Məktəb kitabxanalarının oxu və təlim materialları və elektron resurslarla zənginləşdirilməsini təmin etmək.
- Xüsusi tipli məktəblər üçün və milli azlıqların dillərində dərsləklərin hazırlanması, nəşri və çapı ilə bağlı müvafiq tədbirləri davam etdirmək.
- Dərslək və dərslək komplektlərinin nəzəri, təcrübi və texniki parametrlərinə, xüsusilə onlarda verilən materialların kurikulumun tələblərinə, şagirdlərin yaş səviyyəsinə uyğunluğuna, təlim materiallarının planlaşdırılmasına dair vahid proqram və strategiya əsasında treninqlərin keçirilməsinin təşkilini təmin etmək, bu sahədə xarici ölkələrin təcrübəsinin öyrənilməsinə davam etdirmək.